

**Bakıda keçirilən Ali Audit Qurumlarının Avropa Təşkilatı (EUROSAI) və
Ali Audit Qurumlarının Ərəb Təşkilatının (ARABOSAI) IV Birgə
Konfransının sonunda Bakı Bəyanatı qəbul edilmişdir**

B A K I B Ə Y A N A T I

EUROSAI və ARABOSAI Təşkilatlarının 16-18 aprel 2013-cü il tarixlərində keçirilmiş IV Konfransında iştirak edən nümayəndə heyətləri Bakıda AAQ-ların potensialının gücləndirilməsinin müasir çağırışlarını müzakirə etmək məqsədilə toplaşmışdır.

Onlar bəyan edirlər ki:

- Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının “Ali Audit Qurumlarının gücləndirilməsi vasitəsilə dövlət idarəçiliyinin səmərəliliyinin, cavabdehliyinin, effektivliyinin və şəffaflığının artırılması” üzrə 2011-ci il 22 dekabr tarixli A\66\209 sayılı Qətnaməsi qabaqcıl dövlət idarəçiliyinin artırılması, həmçinin, AAQ-ların müstəqilliyinin gücləndirilməsi üçün AAQ-ların birgə söylərində istifadə edilməli güclü vasitədir;
- Müasir çağırışlar üzrə ümumi anlaşmanın yaranmasına yönəlmiş INTOSAI-ın bütün üzvlərinin dəstəyi və məhsuldar əməkdaşlığı, xüsusilə EUROSAI və ARABOSAI təşkilatları tərəfindən göstərilən səylər, şübhəsiz ki, müstəqil və effektiv kənar dövlət audit funksiyasına nail olmaq istiqamətində vahid bir yanaşmanın formalaşmasına töhfəsini verəcəkdir;
- Sürətlə dəyişən mühitin səbəb olduğu davamlı çətinliklər AAQ-larda potensialın uyğun şəkildə artırılmasını tələb edir. AAQ-ların regional cəmiyyətləri arasındakı effektiv qarşılıqlı əlaqələr, ali dövlət hakimiyyəti orqanlarının vəzifələrinin müəyyən edilməsində təcrübə mübadiləsi AAQ-ların potensialının artırılmasını təmin edir;
- Sabit iqtisadi inkişaf üçün fundamental mühitin yaradılmasında AAQ-ların tutduğu vacib rol beynəlxalq miqyasda tanınır. İnkişaf sahəsində ayrıca proqramlara istiqamətlənmiş auditlərin mürəkkəbliyi, xüsusilə də dövlət-özəl sektor əməkdaşlığı yolu ilə dövlət investisiyası AAQ-ların üzləşdiyi ən mühüm problemlərdən biridir;
- Kənar dövlət maliyyə nəzarəti sərhədlərinin dəqiq müəyyən edilməsi dövlət maliyyə idarəçiliyinin inkişafında Yaxşı İdarəçilik üçün əsaslı təməl təmin edir.

EUROSAI və ARABOSAI-ı və onların üzv AAQ-larını çağırır:

- AAQ-ların status və səlahiyyətlərinin gücləndirilməsində INTOSAI-ın və onun Regional İşçi Qruplarının potensialından faydalana bilmək üçün əlverişli şərait yaratmağa;
- BMT-nin Baş Assambleyasının 2011-ci il 22 dekabr tarixli A/66/209 sayılı Qətnaməsindən irəli gələn öhdəliklər barədə ali dövlət hakimiyyəti orqanlarının məlumatlılığının artırılmasına dair regional təşəbbüslərə dəstək verməyə;
- Milli inkişaf proqramları üzrə auditlərin keçirilməsi zamanı ISSAI bazasının tətbiqini gücləndirməyə;
- Hər iki qrup arasında tərəfdaşlığın gücləndirilməsi və ISSAI bazasının müvəffəqiyyətlə tətbiqinin təmin edilməsində təsirli vasitə olan INTOSAI-Donor Əməkdaşlığına tam dəstəyi davam etdirməyə;
- Üzv AAQ-ların potensialının daha da artırılması məqsədilə təcrübə mübadiləsinin müasir formalarının tətbiqi mümkünlüyünü ətraflı şəkildə araşdırmağa;
- Daxili və kənar maliyyə nəzarəti sistemlərinin sərhəd və məqsədlərinin müəyyən edilməsi üzrə qabaqcıl təcrübələrin yayılması istiqamətində çalışmağa;

EUROSAI-ın və ARABOSAI-ın Prezidenti və Baş Katibindən xahiş edirlər:

- Bu bəyanatı INTOSAI-ın Prezidenti və Baş Katibinə, həmçinin INTOSAI-ın Regional İşçi Qruplarının Prezidentləri və Baş Katiblərinə göndərmələrini.